

Bu günümüzün, gələcəyimizin uğuru milli həmrəylilikdir

Azərbaycan Respublikası 24 il öncə dövlət müstəqilliyini qazanmışdan və beynəlxalq hüququn subyektinə çevrildikdən sonra xalqımızın ictimai-siyasi, milli mənəvi və mədəni həyatında yeni bir tarihi mərhələ başlandı. Azərbaycan Respublikasının çağdaş sosial fəaliyyətində, beynəlxalq münasibətlərində xaricdə yaşayış soydaşlarımızın problemlərinin həll olunması, doğma Vətənle əlaqələrin qurulması və dünya azərbaycanlılarının bir bayraq altında birləşdirilməsi üçün də şərait yaradılmış oldu. Məlumdur ki, Sovet imperiyası dövründə Azərbaycanda bu vacib məsələ ile məşğul olmağa imkan verilməmiş, son onilliklər ərzində xarici ölkələrdə soydaşlarımıza sayının artmasına baxmayaq Azərbaycan diasporu dağınıq halda mövcud olmuş, lobbi quruculuğu ilə ardıcıl və sistemli şəkildə məşğul olunmamış, bu sahədə böyük vaxt itkisine yol verilmişdir. Məhz bu səbəbdən də müstəqil dövlətimizin xarici siyasetində Azərbaycan lobbisi problemi həll olunmalı ən vacib məsələlərdən biri hesab edilmişdir. Odur ki, ulu öndərimiz Heydər Əliyev coxsayılı xarici səfərləri zamanı vaxt azlığına baxmayaraq həmin ölkələrdə yaşayan soydaşlarımıza səmimi və mehriban görüşlər keçirmiş, onların problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu görüşlər təkcə həmin ölkələrdə yaşayan soydaşlarımıza üçün deyil, dünya azərbaycanlılarının milli mənəvi həmrəyiyyi məsələsində də son dərəcə önemli hadisələrdəndir.

Azərbaycanın mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyaseti regionda azərbaycanlı-türk əhalisinin üstün mövqeyinin zəiflədirilməsinə yönəlmüş, 1905-1906, 1918-ci illərdə qanlı azərbaycanlı qırğınları ermənilər tərəfindən belə strateji və məkrili niyyətlərle tərdilmişdi. 1920-ci ildə ilk müstəqil Azərbaycan Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlandı. 1930-cu illər və II dünya müharibəsindən sonraq illərin mühacirəti qanlı rejim repressiyaları, siyasi qətlərlə bağlı idi və məcburi xarakter daşıyordı.

Bu gün texmini hesablamalara görə, Azərbaycan da daxil olmaqla, dönyanın 70-ə qədər ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır ve onların 10 milyondan çoxu öz Vətənindən, tarixi-ətnik torpaqlarından kənardan mühacir həyatı yaşamaqdadır. Göründüyü kimi bu kiçik rəqəm deyil və xaricdəki Azərbaycan diasporu haqqında



müəyyən qənaətlərə gəlməyə imkan verir. Təəssüflər olsun ki, xaricdə yaşayan soydaşlarımıza mədəni-mənəvi əlaqələr onilliklər boyu yox səviyyəsində, yaxud çox zəif olmuş, "kommunizm quruculuğu" dövrlerinin siyasi-ideoloji qadağaları bu əlaqələrin yaranması, güclənməsi və inkişaf etməsi yolda siperə çəvrilmişdir. Sovetlər birliliyinin dağılması və Azərbaycanın dövlət müstəqilliyyini əldə etməsi bu sahənin də həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal siyasi hadisələr, məlum həvadaların açıq-əşkar yardım ilə Ermənistandan Azərbaycana qarşı torpaq iddiaları, 20 yanvar, 26 fevral soyqırımları, ərazilimizin 20% işgali, 1 milyondan çox qardaş və bacılarımızın doğma yurdlarından didərgin düşməsi, keçən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın güclü informasiya blokadasına alınması, erməni lobbinin əleyhimizə güclü və çoxşaxəli fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizdən əctimai fəaliyyətinin artması və onların xalqımızın istiqlal mücadiləsində yaxınlaşan və istirak etməsinə tekan verdi. Soydaşlarımıza bir qismi məhdud dərnəkçilik səviyyəsində çıxmış və milli-siyasi yöndə təşkilatlaşmağa başladılar. Hazırda azərbaycanlıların dönyanın bir çox ölkəsində 100-dən çox ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir.

Xaricdə yaşayan azərbaycanlıların problemlərinə həssaslıqla yaxınlaşan, ömrü boyu Azərbaycan adının müqəddəsliyinə xidmət etmiş ümummilli liderimiz Heydər Əliyev birləşməsini günün ən vacib məsələsi sayaraq: "Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmaneti rəhni birlikdir və bütün dünyada da soydaşlarımıza bir olması vacibdir", yaxud "dönyanın hər bir ölkəsində, hər bir şəhərində, guşəsində, kənddə yaşayan soydaşımız müstəqil dövlətimiz üçün, Azərbaycanın

Prezidenti kimi mənim üçün əziz vətəndaşımız, soydaşımız, həmvətənimizdir" kimi dəyerli ifadələr işlətmışdır. Ulu öndərimiz Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyaseti Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Her il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətlə Prezidentimizin Azərbaycan xalqına müraciəti, bu münasibətlə ölkəmizdə və xaricdə keçirilən tədbirlər xalqımızın özünüdərki, mənəvi bağlılığı istiqamətində atılan ən mühüm addımdır. İndi istər daxildə, istərsə də xaricdə yaşayan soydaşlarımıza arasında Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam, ümidi yaranmış, onların tarixi Vətənle əlaqələri genişlənərək ardıcıl xarakter almışdır. Bu isə həmvətənlərimizin təşkilatlanması, onların arasında ideyamənəvi birliyin daha da möhkəməndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət malikdir.

Soydaşlarımıza təxliyi tarixi Vətənle əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də indiyə kimi keçirilmiş (2001, 2006, 2011) dünya azərbaycanlılarının qurultaylarıdır. Burada ünsiyyət və ideya mübadiləsi uğurla təşkilatlanmanın əsasını təşkil edir ki, bu imkanlardan da səmərəli istifadə olunur.

Bu gün müstəqil, azad Azərbaycan Respublikası 50 milyonluq bir milletin müqəddəs ümidi gəlinə, pənah yerinə çevrilib və harada yaşamasından asılı olmayıaraq əl-ələ vermelə, tarixi haqqımız və milli nemətimiz olan Azərbaycan dövlətçiliyi uğrunda səfərbər olmayıq. Bunu tarix və təleyimiz tələb edir. Bayramınız mübarək!

 **Cavid Əkbərov,**
"iki sahil"